



Taleh HEMID

Kamilglinin evi Gəncənin qədim məhəllərindən birindəydi. Onun uşaqlığı da, gənclik illeri də burada keçmişdi. Məhəllənin böyükərinin öz qayğıları olduğu kimi, uşaqlarının da özlərinə məxsus qayğıları var idi. Yaşlılar kimi məhəllənin uşaqları da bir-birlərini adbaad, ünvan-ünvan tanyırıdlar. Maraqlı onda idi ki, bütün uşaqlar Kamili görəndə özlərini yiğisidir, sanki ona təzim edərdilər. Kamil bu hörmət-izzəti elə-

da heç vaxt valideynlərindən soruşmazdılar ki, biz Kamilin nəyinə oxşayaq?

Kamilin atası şəhərdəki elmi-tədqiqat institutlarının birində elmi işçi, anası isə müəllim işləyirdi. Kamil gözünü dünyaya açar-açmaz onları halal maaşları ilə dolanan görmüşdü və içində bununla fəxr edirdi. Qonum-qonşunun uşaqlarının hamisiniñ velosipedi vardi. O isə arzusunu birdəfəlik içinde basdıraraq valideynlərinə bir dəfə də "mənə velosiped alın" deməmişdi. Kamil bilirdi ki, ata-anasının maaşları ailəni dolandırmağa güclə çatdırı. Məsələnin başqa tərəfi də var idi. Əgər Kamil öz arzusunu valideynlərinə bildirse, onlar Kamilin arzusunu yerinə yetirə bilməyəcəklər. Bu da ata və anaya bir dərəd olacaqdı. Buna görə də Kamil qəlbində baş qaldıran bu arzunu elə boğmuşdu ki, heç onun səsi-sədasi gəlmirdi. Qonşu uşa-

apar birini Kamilə bağışla. Qoy onun da velosipedi olsun", - demişdi. Kamil də qonşu uşağa təşəkkür edib, onun velosipeddən xoş gelmədiyi demişdi. Günlərin bir günü Nazimin atası zərgər Məmməd Kamilin özünü görüb: "Oğlum, Kamil, dost deyilsiniz? Nazim sənə velosiped bağışlayır, sən də onu qəbul etmirsin", - onu ərkələ məzəmmət eləmişdi. Kamil də: "Çox sağ olun, Məmməd əmi, qorxuram dərslərimə mane olar", - demişdi. Məmməd kişi də ürəyində onun dediyini təsdiqləmişdi: "Uşaq düz deyir də, Nazim iş-güçünü buraxıb günlərlə velosipeddən el çekmir. Velosiped də bir saat sürərlər, iki saat sürərlər. Daha onu vərdişə çevirməzlər".

... Oğlunun olması xəbərini Kamile rayonda çatdırıldılar. Bu xəberdən nə qədər sevinse də, iş-gücdən baş açıb evinə gələ bilmədi. Amma telefonan-

olub, Allah saxlasın. Özü də elə bil səni itələyib yerində oturub. Bilsən sənə necə oxşayır?". Kamilin anası bilmirdi ki, oğlunun ürəyi körpəsinin yanında dir. Amma iş də işdir... gərək rəhbərliyə raport yazılıa, üstünə dərkənar qoyula, icazə verilə. Axı Kamil rayondakı məsul işçilərdən biri idi.

Kamil evlərinə çatanda gecə yarıdan keçmişdi. Qapını açıb, astaca hə-yətə daxil oldu. Aldığı hədiyyəni yere qoyub, evlərinə təref boylandı. Otaqlardan təkcə birinin, bir də şüsbədində işləqləri yanındı. "Demək, mənim oğlum o otaqdadır" düşünərək aldığı velosipedi də götürüb, ayaqlarının ucunda səs salmadan otağa daxil oldu. Sevinc xanım körpənin beiyi başında keşik çəkirdi. Kamili görəndə sevincindən bilmədi ağlaşın, yoxsa gülsün. Ani olaraq, gənc ata və ana üz-üzə, göz-gözə dayandılar. İndi onlar birlikdə övlad böyüdəcəklər. Birdən Sevincin nəzərləri Kamilin aldığı velosipedə sataşdı: "Bu nədir, ay Kamil, körpəmizə oyuncaq almadan velosipedmi almışan?"

- Sevinc, bilirsən aylar, günlər necə tez keçir. Allah qoysa, Emil bir göz qırımında böyüyəcək. Mən isteyirəm ki, onun həmişə velosipedi olsun.

- Mən belə başa düşdüm ki, oğlumuza ad da qoymusən. Emil... Mənim bu addan həmişə xoşum gəlib. Qoy o, el-oba qeyrətli olsun. Elinin, yurdunun qədrini bilsin.

Kamilin dediyi kimi aylar günlər yaman tez keçir, zaman sürətlə irəliləyirdi. Emil böyüyür, yaş üstüne yaş getirirdi. Kamil tez-tez bu rayondan o rayona, o rayondan bu rayona iş yerlərini dəyişə-dəyişə yaşılaşmış, saçlarına dən düşmüşdü. Ad günlərində Emilə birçə hədiyyəsi olardı, velosiped... Heç kim də demirdi ki, ay Kamil, hər ad günündə Emilə velosiped alırsan, bəsdir də...

Axırıncı velosipedi Kamil Emilə 18 yaşı tamam olanda aldı. Onda Emil ali məktəb tələbəsi idi, özü də əla qiymətlərlə oxuyurdu.

Kamil artıq ömrünün 50 yaşıni qeyd edirdi. Çalışdığı kollektivlərdən çoxlu məktublar, teleqramlar almışdı. İş yoldaşları, dostları onu təbrik edirdilər. Rəhbərlik isə ona xüsusi təbrik göndərmiş, polkovnik rütbəsi vermişdi. Kamile polkovnik paqonu xüsusi yaraşdırı. Güzgünlən qarşısında dayanır, saçlarındakı dənə baxa-baxa ciyindəki uluduzların işığını görməyə çalışırı.

Birdən qapı açıldı. Emil əlini qulaqlarının dibinə qoyaraq:

- Cənab polkovnik, leytenant Emil Bayramlı sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, dedi. - Qapının arxasında saxladığı velosipedi atasına verdi. - Ad günün mübarək, ata!

Ata ilə oğul ciyin-ciyinə verib güzgü öündə dayandılar...

VELOSIPED

hekaya



belə qazanmamışdı. Hərəkətlərində uşaqlara məxsus olmayan ölçü-biçi var idi. Kiminsə xətrinə dəyməz, artıq söz danışmazdı. Yeri gələndə məhəllənin valideynləri öz uşaqlarına "bax, görünüşümüz Kamili, ona oxşayın, onun kim olun" deyərlər. Amma heç kim konkret dəməzdi ki, Kamilin hansı hərəkəti yaxşıdır, hansı hərəkəti pisdir. Uşaqlar

lar öz velosipedlərini Kamile də təklif edərdilər: "Kamil, al sür, çəkinmə!". Kamil isə həmişə bundan imtina edərdi, özünü elə aparardı ki, onun velosiped sürməkdən zəhləsi gedir, buna yerli-dibli həvəsi yoxdur. Hətta bir dəfə dala-nın o başından Nazim adlı bir uşaq sə-hər tezdən Kamilglin qapısını döyüb: "Atam deyir ki, sənin iki velosipedin var,

asılı qalmışdı, tez-tez zəng edib, körpəsinin halı ilə maraqlanır, onun kimə oxşadığını soruşturdu. Bir gün Kamilin anası telefonda oğlunu əməlli-başlı məzəmmət etdi: "Ay oğul, hökumət işində işləmək tək səndə görülməyib ki. Nə olar adam hökumət işində işləyəndə? Bir gəl gör evində nə var, nə yox. Maşallah, aslan kimi bir oğlu

Təsisçi:
Sona
VƏLİYEVA

Baş redaktor:
İlham
QULİYEV

Ünvan: Bakı ş.
Mətbuat prospekti,
529-cu məhəllə,
25-ci bina
Telefon: 510-61-92,
"432-88-45,
Faks: 510-61-93
E-mail: kaspiqazeti@gmail.com

Qəzet Mətbuat və
İnformasiya
Nazirliyində
qeydiyyatdan keçib.
Lisenziya №022264,
Qeydiyyat №V 64

Qəzet redaksiyanın
kompyuter mərkəzində
yığılib, səhifələnib.
Bazar və bazar
ertəsindən
başqa hər gün çıxır.

Tiraj: 5000

Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi
üst-üstə düşməyə bilər